

**Lənkəran Dövlət Humanitar Kollecinin “Arxiv işi və kargüzarlıq” ixtisası üçün
2017-ci ildə nəzərdə tutulmuş buraxılış yekun dövlət imtahanı sualları**

“Kargüzarlıq işinin təşkili” fənni üzrə

- 1.Kargüzarlıq işi və onun növləri.
- 2.İdarəetmə orqanlarında kargüzarlıq işinin aparılma qaydası.
- 3.Kargüzarlıq işində sənədləşmə.
- 4.Kargüzarlığa aid təlimat.
- 5.Sənədlərin təsnifatı.
- 6.Sənədlərin rekvizitləri və formulyarları.
- 7.Kargüzarlıq işçilərinin vəzifələri.
- 8.Xidməti sənədlərin hazırlanması.
- 9.Təşkilati-sərəncamverici sənədlər.
- 10.Əsasnamə və onun bölmələri haqqında.
- 11.Nizamnamə və onun bölmələri haqqında.
- 12.Protokol sənədləri haqqında.
- 13.Qərar və akt haqqında.
- 14.Vergi müfəttişliyində uçota durma qaydası.
- 15.Notariat orqanında uçota durma qaydası və sənədlərin tərtibi.
- 16.Stenoqrafiya işləri haqqında.
- 17.Müəssisənin əmlak vəsaiti haqqında.
- 18.Müəssisənin uçot və hesabatına aid sənədlər.
- 19.Hüquqi şəxslərin qeydiyyatına aid sənədlər.
- 20.Məhdud məsuliyyətli cəmiyyətdə istifadə olunan sənədlər.
- 21.Məhkəmə işlərinə aid sənədlər.
- 22.Sosial sığortaya aid kargüzarlıq işi.
- 23.Sənədlərin saxlanmasıda istifadə olunan texniki vasitələr.
- 24.Sənədlərin rəsmləşdirilməsi və sığortalanması.
- 25.Protokol sənədləri haqqında.

“Arxiv işinin təşkili və metodikası” fənni üzrə

- 1.Təşkilat-Metodika şöbəsinin əsasnaməsi.
- 2.Təşkilat-Metodika şöbəsinin vəzifələri və funksiyaları.
- 3.Metodika şöbəsinin hüquqları.
- 4.Metodika şöbəsinin işinin təşkili.
- 5.Təşkilat-Metodika və beynəlxalq əlaqələr şöbəsinin əsasnaməsi.
- 6.Sənədlərdən istifadə və nəşr şöbəsinin əsas vəzifələri.
- 7.Milli arxiv idarəsində Maliyyə təsərrüfat şöbəsinin əsasnaməsi.
- 8.Arxivdə Maliyyə şöbəsinin işinin təşkili və əsas hüquqları.
- 9.Komplektləşdirmə şöbəsinin yaradılması və işlərin hazırlanma qaydası.
- 10.Arxivdə sənədlərin fondlaşdırılması.
- 11.Arxivin metodiki işində konfranslar.
- 12.Dövlət və qeyri-dövlət idarələrində yaranan sənədlərin metodiki tövsiyələri.
- 13.Sənədlərin dəyərini ekspertizasının normativ metodiki əsasları.

- 14.Arxivin elmi-metodiki işi.
- 15.Arxiv işinin vəzifələri.
- 16.Arxivin metodiki işində işgüzar yanaşmaların məqsədi.
- 17.Arxivin elmi-tədqiqat və metodika işlərinin əsas formaları.
- 18.Arxivin metodiki tövsiyələrinin ümumi müddəaları.
- 19.Arxivin profili.
- 20.Arxivin əsasnaməsi.
- 21.Arxivin nizamnaməsi.
- 22.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin arxivlə bağlı qərarı.
- 23.Azərbaycan Respublikası prezidentinin “Milli arxiv fondu haqqında” qanundan irəli gələn tələblər.
- 24.Arxivin struktur bölmələri haqqında əsasnamələr.
- 25.Arxivin elmi-metodiki işi.

“Sənədlərin qaydaya salınması” fənni üzrə

- 1.Sənədlərin uçot anlayışı haqqında.
- 2.Sənədlərin uçot vahidləri.
- 3.Nadir və xüsusi qiymətli sənədlərin uçotu.
- 4.Əsas və köməkçi uçot sənədləri.
- 5.Məxfi və məxfilikdən çıxarılmış sənədlərin uçotu.
- 6.Şəxsi mənşəli sənədlərin uçotu.
- 7.Sığorta və istifadə fondlarının uçotu.
- 8.Muzey əşyaları və kitabxana fondlarının uçotu.
- 9.Arxivdə gigiyenik və epidemioloji rejim.
- 10.Fövqəladə hallarda sənədlərin mühafizəsi.
- 11.Müvəqqəti və depozitar mühafizə haqqında.
- 12.İşlərin arxivə təhvil verilməsi haqqında.
- 13.Dövlət əhəmiyyətli sənədlərlə iş haqqında.
- 14.Daxil olan sənədlərin qeydiyyatı.
- 15.Xaric olan sənədlərin qeydiyyatı.
- 16.Agentlik və ortaq agentliyə aid olan sənədlər haqqında.
- 17.Məxfi və qeyri-məxfi sənədlərin saxlanma qaydası.
- 18.Sənədlərin saxlanmasının hüquqi əsasları.
- 19.Sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi haqqında.
- 20.Sənədlərin vaxtsız məhv edilməsinin qarşısının alınması.
- 21.Sənədlərin məhv edilməsi üçün tərtib edilən akt haqqında.
- 22.Sənədlərin cildləşməsi haqqında.
- 23.Uçot jurnalı və qeydiyyat jurnalının hazırlanması.
- 24.Arxivdə mühafizə otaqları və optimal şərait.
- 25.Daxil olan sənədlərin qeydiyyatı.

“Sənədlərin daim saxlanması üçün arxivə təhvil verilməsi” fənni üzrə

- 1.Dünya arxivləri və onların iş fəaliyyəti.
- 2.Amsterdam, Osmanlı və Rusiya arxivlərindən Azərbaycana gətirilən sənədlər

haqqında.

- 3.Axtarış zamanı tapılan sənədlərlə iş qaydası.
- 4.Sənədlərin mövcudluğunun yoxlanılması.
- 5.Sənədlərin sığortalanması.
- 6.Sənədli nəşrlərin hazırlanması.
- 7.Arxivin nəşr sahəsində fəaliyyəti.
- 8.Siyasi sənədlər arxivinin fəaliyyəti.
- 9.Diplomatik sənədlər və onların növləri.
- 10.Azərbaycan Əlyazmalar İnstitutunun iş fəaliyyəti.
- 11.Əlyazma irsimizin qorunması və arxivə təhvil.
- 12.Qafqaz Albaniyasına aid sənədlərin aşkarlanması.
- 13.Erməni xülyasına aid sənədlərin araşdırılması və arxivdə qorunması haqqında.
- 14.Orta əsr Azərbaycan ədiblərinin xaricdə saxlanılan əlyazmaları haqqında.
- 15.Mətbuatın inkişafına aid arxiv materiallarının qorunması haqqında.
- 16.Arxivdə anadilli əsərlərin tədqiqi.
- 17.Türkdilli əlyazmaların tədqiqi və arxivə təhvil.
- 18.Azərbaycan əlifbası və dilinin tarixini qoruyan sənədlər haqqında qanun və formaları.
- 19.Xaricdən Azərbaycan arxivinə köçürülən sənədlər haqqında.
- 20.Arxiv işi ilə bağlı Azərbaycan-Vatikan münasibətləri.
- 21.Qovluqların formalaşdırılması və arxivə təhvil.
- 22.Heydər Əliyevin arxiv məsələlərinə aid fəaliyyəti haqqında.
- 23.Sənədlərin saxlanılmasının əhəmiyyəti.
- 24.Mühafizəxanalara verilən tələblər.
- 25.Sənədlərin sığortalanması.

“Elektron sənədlərin mübadiləsi qaydası” fənni üzrə

- 1.Elektron sənədlərin arxiv fondlarına daxil edilməsi qaydası.
- 2.Elektron sənədlərin Milli arxiv fondunun tərkibindən çıxarılma qaydası.
- 3.Elektron sənədlərin Milli arxiv fondunda məhv etmə qaydası.
- 4.Elektron sənədlərin kompüter üsulu ilə hazırlanmasına olan tələblər.
- 5.Elektron sənədlərin çıxarılma qaydası.
- 6.Elektron sənədlərin çoxaldılması.
- 7.Elektron sənədlərin stenoqrafiya işləri.
- 8.Elektron sənədlərin Dövriyyəsinin təşkili.
- 9.Bank sistemində elektron sənədlərin saxlanması qaydası.
- 10.Elektron sənədlərin idarə arxivlərinə təhvil verilməsi.
- 11.Kargüzarlıqda elektron sənəd dövrüyyəsinin təşkili.
- 12.Elektron sənədlərin arxivdə saxlanması qaydası.
- 13.Elektron arxiv məlumat sistemi.
- 14.Arxivin Elektron elmi-Məlumat kitabxanası.
- 15.Arxivin Elektron sənəd toplusu.
- 16.Milli arxiv idarəsi elektron xidmətlər portalından istifadə qaydaları.

- 17.Milli arxiv idarəsinin elektron xidmətlər təlimatları.
- 18.Milli arxiv fondunun elektron fond katoloqu.
- 19.Elektron imza.
- 20.İnformasiya sistemi. İnternetdə sənəd axtarışı.
- 21.Verilənlər bazası.
- 22.Verilənlərin modeli.
- 23.Elektron sənədlərin axtarışı.
- 24.İnformasiyanın internetdə yerləşdirilməsi.
- 25.Elektron sənədlərin çoxaldılması.

“Azərbaycan dili və ədəbiyyat” FBK-nın 15 aprel 2017-ci il tarixli 03 sayılı protokoluna əsasən müzakirə edilib bəyənilmişdir.

“Azərbaycan dili və ədəbiyyat” FBK-nın sədri:

N.Əskərova